

**Azərbaycan Dövlət İqtisad Universitetinin  
(UNEC) rektoru professor Ədalət Muradova**

**Hörmətli Ədalət müəllim,**

Sizi və rəhbərlik etdiyiniz UNEC-in bütün professor-müəllim heyətini unversitetin yaranmasının 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, dövlətimizin iqtisadi qüdrətinin möhkəmləndirilməsində mühüm rol oynayan kadrların yetişdirilməsi kimi şərəfli işinizdə uğurlar, hər birinizə şəxsi həyatınızda uzun ömür və cansağlığı arzulayıram.

Sizin, universitetin tanınmış professor-müəllim heyətinin gərgin əməyi sayəsində Azərbaycan Dövlət İqtisad Universitetində müasir standartlara uyğun aparılan elmi araşdırma işləri dövrün real iqtisadi problemlərinin həllini tapmağa imkan verir. Azərbaycan Dövlət İqtisad Universiteti ölkəmizdə iqtisadiyyatın bütün sahələrini təmin etmək üçün yüksək səviyyəli, peşəkar kadrlar hazırlayan yeganə ali məktəbdir.

Universitetin alimləri müasir iqtisadiyyat elminin ən müxtəlif sahələri üzrə fundamental araşdırmalar aparır, müasir iqtisadi nəzəriyyənin əsaslarını hazırlayırlar. Bu ali məktəbin elmi potensialı müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Həmçinin universitetin mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurması onun dünyada şöhrət tapmasını təmin etmişdir.

Təsadüfi deyildir ki, Azərbaycan Dövlət İqtisad Universiteti “Soros”, “Tasis”, “Tempus” və s. beynəlxalq proqramların fəal iştirakçısıdır. Azərbaycan Respublikası Prezidentinin dəstəyi və biləvasitə Sizin rəhbərliyinizlə universitetdə aparılan islahatlar, tədris proqramlarının dünya standartlarına uyğunlaşdırılması öz nəticələrini verməkdədir. Dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən "Webometrics"-in reyting cədvəlində Azərbaycan Dövlət İqtisad Universitetinin ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alması və Azərbaycan universitetləri arasında birinci yeri tutması dediklərimizin əyani təsdiqidir.

Azərbaycan iqtisadiyyatının elmi cəhətdən inkişafı üçün mütəxəssislər hazırlayan bu ali təhsil ocağını bitirən minlərlə soydaşlarımız ölkəmizin dinamik inkişafında uğurla iştirak edir. 90 yaşını qeyd edən Azərbaycan Dövlət İqtisad Universiteti ölkəmizin keşməkeşli yollarında Azərbaycan xalqı ilə birgə addımlamış, dövlətimizin inkişafına öz töhfəsini vermişdir. İstər sovetlər dönəmində, istərsə də müstəqilliyimiz dövründə universistetin məzunları iqtisadiyyatımızın bütün sahələrində əzmlə çalışmış, dövlətimizin sürətli inkişafında bilik və bacarıqlarını əsirgəməmişdir.

Mən fəxr edirəm ki, bu universitetin məzunu olmuşam. 1983-1990-cı illərdə sənayenin iqtisadiyyatı fakültəsində təhsil almışam. Əziz müəllimlərimdən müqəddəs saydığım auditoriyalarda öyrəndiklərim mənim gələcəyimi, mənim taleyimi müəyyənləşdirdi. Buna görə mən dünyasını dəyişən müəllimlərim qarşısında baş əyir, bugündə elmin incəliklərini tələbələrə həvəslə öyrədənlərə şərəfli peşələrində yeni-yeni uğurlar arzulayıram.

Arzu edirəm ki, 90 illik yubileyini qeyd etdiyimiz UNEC-in alimlərinin, elmi işçilərinin, müəllimlərinin, məzunlarının səsi daim yüksəklərdən gəlsin.  
90 yaşın mübarək, doğma unuversitetimiz!

*Hörmətlə,  
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirov*